

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 yanvar 2015-ci il tarixli 92 sayılı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının

Q Ə R A R I

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 74 sayılı Lənkəran kənd seçki dairəsi üzrə Kərgəlan bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Cəfərov Rasim Əskər oğlu Mərkəzi Seçki Komissiyasına müraciət edərək, həmin seçki dairəsi dairə seçki komissiyasının 23/54 sayılı 26 dekabr 2014-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinin və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun olduğundan icraata qəbul edilmiş və Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Müəyyən edilmişdir ki, R.Ə.Cəfərovun 24 dekabr 2014-cü il tarixli müraciəti aidiyyət qaydalarına dair tələbin pozulması ilə Mərkəzi Seçki Komissiyasına daxil olduğundan müraciət aidiyyəti üzrə baxılması üçün 74 sayılı Lənkəran kənd seçki dairəsinin dairə seçki komissiyasına göndərilmişdir. Həmin komissiya tərəfindən müraciətə 26 dekabr 2014-cü il tarixdə baxılmış və müraciətin təmin edilməməsi barədə qərar qəbul edilmişdir.

Araşdırma nəticəsində 74 sayılı Lənkəran kənd seçki dairəsinin 21 və 22 sayılı seçki məntəqəsi məntəqə seçki komissiyası üzvlərinin, Kərgəlan bələdiyyəsi üzvlüyünə qeydə alınmış digər namizədlərin, həmin seçki məntəqələrində müşahidə aparmış müşahidəçilərin izahatlarına əsasən müraciətdə iddia edilən hallar öz təsdiqini tapmamışdır.

Belə ki, 74 sayılı Lənkəran kənd seçki dairəsinin 21 və 22 sayılı seçki məntəqəsi məntəqə seçki komissiyalarının üzvləri İbadov Çervon Əli oğlu, Məlikov Tofiq Gülmalı oğlu, Babayev Ədalət Feyzi oğlu, Ağasıyev Fəzail Ağası oğlu, müşahidəçilər Mirzəyev Sərraf Paşa oğlu, Muradov Müqabil İsrail oğlu, Qəniyeva Həmidə Rzabala qızı, qeydə alınmış namizədlər Əsgərov Əflatun Dövlət oğlu, Səfərov Şahin Nizami oğlu, Nəsirova Həcər Fərhad qızı öz izahatlarında bildirmişlər ki, səsvermə günü seçki prosesində hər hansı qanun pozuntusu müşahidə etməmişlər.

Tam, obyektiv və qərəzsiz araşdırma ilə əldə edilmiş yazılı sübutlarla müraciətdə iddia olunan hallar təkzib olunduğundan şikayət təmin edilməməli və 74 sayılı Lənkəran kənd seçki dairəsi dairə seçki komissiyasının 26 dekabr 2014-cü il tarixli 23/54 sayılı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən **q ə r a r a a l ı r**:

1. 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 74 sayılı Lənkəran kənd seçki dairəsi üzrə Kərgəlan bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Cəfərov Rasim Əskər oğlunun 1 yanvar 2015-ci il tarixli 92 sayılı müraciəti əsassız olduğundan təmin edilməsin və həmin dairə seçki komissiyasının 26 dekabr 2014-cü il tarixli 23/54 sayılı Qərarı dəyişdirilmədən saxlanılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr

Məzahir Pənahov

Katib

Arifə Muxtarova

Katib

Mikayıl Rəhimov